

## BƏRGÜŞAD ÇAYI SAHİLİ MEŞƏLƏRİNİN AĞACÇÜRÜDƏN QOV GÖBƏLKƏKLƏRİ

Xudaverdi Qənbərov

Bakı Dövlət Universiteti

Bazidiomisetlərə aid olan qov göbəlkələri meşə biogeosenozunun əsas tərkib hissələrindən biridir. Bu göbəlkələrin bəziləri canlı ağaclar üzərində parazitlik edərək, onların qurumasına səbəb olurlar. Əksəriyyəti isə qurumuş ağaclar üzərində yaşayır və onları parçalayaraq mineralallaşdırmaqla meşədə sanitər rolunu oynayır.

Digər göbəlkələrdən fərqli olaraq ağacçürüdən göbəlkələr multiferment komplekslərinə malik olub, bitki oduncağının bütün (selluloza, ksilan, liqnin, pektin və s.) komponentlərini aktiv parçalaya bilirlər. Buna görə də, ağacçürüdən qov göbəlkələri bitki mənşəli tullantıların biokonversiyasında və yüksək aktivliyə malik ferment preparatlarının alınmasında istifadə etmək üçün biotexnoloqların diqqətini cəlb etmişdir. Bu göbəlek növlərinin eko-biooloji xüsusiyyətlərinin öyrənilməsi, bir tərəfdən onların meşə biogeosenozundakı rolunu aydınlaşdırmağa imkan verir, digər tərəfdən isə biotexnoloji məqsədlə aktiv növlərin seçilməsinə zəmin yaradır.

Təqdim edilmiş iş Qubadlı rayonu ərazisində Bərgüşad çayının sahilyanı meşələrində yayılmış ağacçürüdən qov göbəleyi növlərinin öyrənilməsinə həsr olunmuşdur. Tədqiqat işləri 1985-ci ilin iyun və oktyabr aylarında aparılmışdır. Meşədəki canlı və cansız (qurumuş və ya qurumaqda olan) ağaclar, kötükər, yerə sərilmış ağac gövdə və budaqları) ağaclar üzərində rast gəlinən qov göbəlkələrinin meyvə cismələri toplanmış və onların növ tərkibi təyin edilmişdir. Eyni zamanda göbəlek növlərinin meşədəki sıxlığı öyrənilmişdir. Meşə ərazisində aparılan ilkin tədqiqatlar nəticəsində aşağıdakı növlərin mövcudluğu müəyyən edilmişdir: canlı palid ağacının gövdəsində *Daedalea quercina* (L.) Pers. (L.: Fr.), qurumuş vələs budağında *Daedaleopsis confragosa* (Bolton) J.Schroet. (Fr.), canlı palid və vələs ağacları gövdəsində *Fomes fomentarius* (L.) Fr., Fr. qurumuş vələs ağacı budağında *Fomitopsis pinicola* (Sw.) P. Karst., (Fr.) Karst. canlı palid ağacı gövdəsində *Inonotus hispidus* (Bull.) P.Karst., (Fr.) Karst. -; palid, vələs və alça ağaclarının gövdəsinin əsasında *Polyporus lipsiensis* (Batsch) E.H.L. Krause (Syn.: *Ganoderma lipsiense* (Batsch.) G.F.Atk), qurumuş palid və vələs ağaclarının budaqlarında *Lenzites betulina* (L.) Fr., vələs ağacının gövdəsində *Postia balsamea* (Peck) Jülich (Syn.: *Oligoporus balsameus* (Peek.) Gilb. et Ryvarden), canlı və cansız vələs ağacı budaqlarında *Vanderbylla fraxinea* (Bull.) D.A.Reid (Syn.: *Perenniporia fraxinea* (Bull.) Ryvarden), alça ağacının gövdəsində *Fomitiporia robusta* (P.Karst.) Fiasson & Niemelä (Syn.: *Phellinus robustus* (Karst.) Bourd. et Galz.), palid və alça ağaclarının gövdəsində *Fuscoporia torulosa* (Pers.) T. Wagner & M. Fisch. (Syn.: *Phellinus torulosus* (Pers.) Bourd. et Galz.), palid ağacı gövdəsində *Buglossoporus quercinus* (Schrad.) Kotl. & Pouzar (Syn.: *Piptoporus quercinus* (Schrad.) P.Karst.), qurumuş vələs ağacının budağında *Cerioporus squamosus* (Huds.) Quél. (Syn.: *Polyporus squamosus* (Huds.) Fr.), çürüməkdə olan vələs və palid ağaclarının kötükərləndə, yerə sərilmış vələs ağacının budaqlarında *Schizophyllum commune* Fr.; qurumuş vələs ağacının budaqlarında *Trametopsis cervina* (Schwein.) Tomšovský (Syn.: *Trametes cervina* (Schwein.) Bres.), vələs ağacının qurumuş budaqları və kötüyündə *Trametes gibbosa* (Pers.) Fr., qurumuş vələs ağacının budaqlarında

Beləliklə, 1985-cü ildə Qubadlı rayonu ərazisində Bərgüşad çayının sahilyanı meşələrində toplanılmış nümunələrin araşdırılması nəticəsində ağacçürüdən qov göbəlkələrinin 17 növü təyin edilmişdir. Onlardan 6 növü biotrof olub, yalnız canlı ağaclar üzərində, 9 növü saprotroflar kimi yalnız qurumuş ağaclar üzərində, 2 növü isə həm canlı, həm də qurumuş ağaclar üzərində inkişaf edərək fakültətiv parazit həyat tərzi sürürərlər. Rast gəlinən göbəlek növləri meşə ərazisində müxtəlif sıxlığa malik olmuşlar. Sıxlığına görə *Fomes fomentarius* (L.Fr.) Fr. növü dominant, *Fomitopsis pinicola* (Sw.:Fr.) Karst. və *Schizophyllum commune* Fr. növləri isə subdominant olmuşlar.